

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DİLLƏR UNIVERSİTETİ

Ölyazmasının hüququnda

CAVANŞİR KOROM oğlu QULİYEV

MÜASİR İNGİLİZ DİLİNDƏ MÜRƏKKƏB SİFƏTLƏRİN  
STRUKTUR-MORFOLOJİ TƏHLİLİ VƏ TAMFORMALAŞMA  
XÜSUSİYYƏTLƏRİ

10.02.04 — German dilləri

Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq  
üçün təqdim edilmiş dissertasiyanın

AUTORREFERATI

BAKİ – 2006



*Elizym*

Dissertasiya Azərbaycan Dillər Universitetinin İngilis dilinin grammatikası kafedrasında yerinə yetirilmişdir

Elini rəhbər: filologiya elmləri doktoru, professor  
Oruc İbrahim oğlu Musayev

Rəsmi oponentlər: filologiya elmləri doktoru, professor  
Fəxtəddin Yadigar oğlu Vəysəlli

filologiya elmləri namizədi, dosent  
Möminat Məhəmməd qızı Ömərova


Aparıcı müəssisə: Bakı Slavyan Universiteti

Müdafia 24. mart 2006-ci il tarixdə saat 11<sup>00</sup>-da Azərbaycan Dillər Universiteti nözdində elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsinə keçirən D 02.081 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ 1014, Bakı şəhəri, R. Behbudov küçəsi, 60

Dissertasiya ilə Azərbaycan Dillər Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat: 19. fevral 200~~4~~<sup>6</sup>-ci ildə göndorılmışdır.

D 02.081 Dissertasiya Şurasının  
elmi katibi, filologiya elmləri  
namizədi, dosent:  Seyda Davud qızı Vahabova

## İŞİN ÜMÜMİ SÖZİYYOSI

**Möyzünün aktüallığı.** Mürakkab söz problemine german dilçiliğinde bir çok tədqiqat işləri həsr olunsa da, mürakkab sözə, o cümlədən mürakkab sıfətə bir-birindən fərqli təciflər verilməyidir. Mürakkab sıfatın mortem quruluşu, morfonoloji xüsusiyyətləri sistem halında tədqiq edilməmiş, mürakkab sözün və cəvəcə də mürakkab sıfətin komponentlərinin hansı dil vahidlərindən ibarət olması suali, tamformalayışa kriteriyalarının həlli mübahisəli və açıq qalmışdır. Mürakkab sıfəti və müvafiq söz birləşməsinin ayrı-ayrılıqlı təşkil edən kök-mortem və söz kimi dil vahidlərinin statusu müəyyənləşdirilməmişdir. Qeyd olunan məsələlərin həlli ilə bağlı olduğundan bu dissertasiyanın möyzüsü aktual hesab oluna bilər.

**Tədqiqatın elmi yeniliyi.** Dissertasiyada mürakkab sıfətə yeni tərif verilir, mürakkab sıfatların komponentlərinin kök-mortemden ibarət olması fikri irəli sürülür, bu kök-mortemlərin diferensial əlamətləri, formal-grammatik xüsusiyyətləri tədqiq olunur. Mürakkab sıfatların morfem, struktur, sözdüzəldici modellərinin xüsusiyyətləri öyrənilir və ilk dəfə mürakkab sıfətlərin morfonologiyası tədqiqata cəlb olunur. Mürakkab sıfatların tamformalayışının kriteriyaları müəyyənləşdirilir ki, bütün bu məsələlərin həlli ilə bağlı olunan nəticələr tədqiqatın elmi yeniliyi hesab edilir.

**Tədqiqatın predmetini ingilic dilində mürakkab sıfatlar, onların mortem tərkibinin, struktur-sözdüzəldici xüsusiyyətlərinin, tamformalayışa kriteriyalarının öyrənilməsi təşkil edir.**

**Tədqiqatın obyekti.** Tədqiqatın obyekti müasir ingilic dilində mürakkab sıfətlər, onların morfem quruluşunun, struktur-sözdüzəldici və tamformalayışa xüsusiyyətlərinin öyrənilməsi məqsədisidir. Tədqiqatın obyekti həmçinin mürakkab sıfatların komponentlərinin hansı dil vahidlərindən ibarət olması fikrinə aydınlıq yetirilməsi, morfem inventarının müəyyənləşdirilməsi, komponentlərinin diferensial əlamətlərinin, paraçinqmatik və sintaqmatik xüsusiyyətlərin müəyyənləşdirilməsi daxildir. Dissertasiyada, həmçinin, mürakkab sıfatların struktur və sözdüzəldici modelləri daşıqlayırlırm, onların komponentləri arasında sintaqmatik əlaqə və münasibətlər üzə çıxarıılır. Bu leksik vahidlərin tamformalayışının fonetikası, morfonologiyası, ortografiyası sistem şəklində üytənilir. Bütün bu məsələlər dissertasiyada müasir metodlular əsasında, elmin son inkişafçı bağlı sistəm halında tədqiq olunur.

**Tadqiqatın mənbələri.** Mürekkeb sifətlərin struktur-morfoloji təhlili və tamformalaşma xüsusiyyətləri ilə bağlı məbəyyən nəzəri fikirlər B. de Kortene, A.L. Smirnitski, Ö.Yespersen, L. Blumfeld, H. Marçand, Y. Nayda, B. Trnka, D.Counz, D.L. Bolincev, Ch. Hoket, R. Kvirk, Y. Birenbaum, N.D. Arutyunova, E.S. Kubryakova, I.P. Ivanova, V.N. Yartseva, V.M. Solntsev, A.A. Axundov, M. Adilov, Y. Seyidov, O.D. Meşkov, F.Y. Veyxalli, F.A. Cəlilov, A.M. Bayber və digər dilçilərin əsərlərindən götürülmüşdür.

**Tadqiqatın möqsəd və vəzifələri.** Tadqiqatın möqsədi: müasir mədəni dilində mürekkeb sifətlərin komponentlərinin hansı dil vahidində ibarət olması fikrinə aydınlaşdırmaqdan, bu sözlərin morfem tərkibini, struktur quruluşunu və cincələşmə usullarını, mortem, struktur, sözdüzəldici modellərini, tamformalaşma xüsusiyyətlərini öyrənməkdən ibarətdir. Tadqiqatın qarşısında duran vəzifələr aşağıdakılardır:

- tadqiqatın mövzusunu ilə bağlı ümumi dilçilikdə, german dilçiliyində və Azərbaycan dilçiliyində mövcud olan fikirləri, mülahizələri təhlil etmək;
- mürekkeb sifətlərin komponentlərinin hansı dil vahidlərindən ibarət olmasının mübəyyənlaşdırılması;
- mürekkeb sifətlərin komponentlərinin paradigmətik və sintaqmatik xüsusiyyətlərini öyrənmək;
- mürekkeb sifətlərin morfem təhlilini aparmaq;
- mürekkeb sifətlərin morfem inventarını, ışık morfem modellərini mübəyyənlaşdırmaq;
- mürekkeb sifətlərin komponentlərini təşkil edən kək-morfemlərin xüsusiyyətlərini tadqiq etmək;
- mürekkeb sifətlərin struktur və sözdüzəldici modellərinin xüsusiyyətlərini arayışmaq;
- mürekkeb sifətlərin tamformalaşmasının kriteriyalarının müəyyənləşdirilmək.

**Tadqiqatın nəzəri və praktik əhəmiyyəti.** Tadqiqatda əldə olunan nticolordən mürekkeb söz probleminin öyrənilməsində, ümumi dilçilik, nəzəri grammatika, müqayisəli grammatika, praktik grammatika üzrə dörsliklər və dərs-vəsaitlərinin yazılışında istifadə oluna bilər. Mürekkeb sifətlərin morfem, struktur, sözdüzəldici modellərinin öyrənilməsinin tədris işmə faydası ola bilər, bu modellərin tətbiqi yifahi nitq prosesini inkişaf etdirdi və surətləndirdi bilər ki, bu cəhət dissertasiyanın tətbiqi dilçilik baxımından da əhəmiyyətli olduğunu göstərir. Bakalavr və magistrantlar üçün oxunan mühazirə və seminarların aparılmasında, təbəqə

aspitant ve dissertantların işlerinin yazılmasında, tərcümə və həqiqiqlik problemlərinin həllində bu tədqiqat işi faydalı olur bilər. Dünya dillerinin tipoloji təsnifatının sözün fonem və morfem quruluşunun tədqiqinin nticələrinə oxşandığını nəzərə alsaq, tədqiqatın nəzəri və praktik əhəmiyyəti bir dəha aydınlaşmış olar.

**Tədqiqatın materialı və metodları.** Tədqiqatın materialını ingilis dilin ligatlarından seçilmiş mürəkkəb sıfatlar, nəzəri əsasını german dilçiliyində aparılan tədqiqatlar və dissertantın eldə etdiyi şəxsi mülahizələr təşkil edir. İyadə eməkovi-təsvir metodundan, mürekkeb sıfatların tərkibindəki morfemlərin dətərenəciil olumetlərinin, formal-grammatik xüsusiyyətlərinin müəyyənəldirilməsində oppozisiya metodundan, mürəkkəb sıfatların morfem quruluşunun tədqiqində tərkib hissələrinə görə təhlil metodundan, mürəkkəb sıfatların struktur və sözdüzəldici təhlil prosesində distribusiya və transformasiya metodlarından istifadə olunmuşdur. Dil və nitq vahidlərinin modelləndirilməsi, modellərə görə təhlil, morfem təhlili kimi metodlar dilçilik elmimdə son dövrlərdə tətbiq olunan yeni metodlar hesab edilir. Tədqiqat işində qeyd etdiyimiz bu metodlardan istifadə olunur.

#### Müdafiəyə aygıdakı müddəələr çıxarılırlar:

1. Elmi-nəzəri adəbiyyatda bu problemin təqidi təhlili.
2. Ingilis dilində mürəkkəb sıfatlara tarif verilməsi.
3. Mürəkkəb sıfatların mortem inventarının müəyyənləndirilməsi və komponentlərinin kök-morfemden ibarət olması fikri.
4. Mürəkkəb sıfatlarda kök-morfem və sıfır morfem anlayışlarına aydınlıq gətirilməsi.
5. Mürəkkəb sıfatların üzdəki və dərindəki xüsusiyyətlərinin, mənə və münəvəbatlarının, emalətgəlmə üsullarının aşkarlanması.
6. Mürəkkəb sıfatların fonetik, morfonoloji, orfoqrafik təmformalaşma kriteriyalarına aydınlıq gətirilməsi.

**Dissertasiyanın aprobasiyası.** Dissertasiya ingilis dilinin grammatikası kafedrasında yerinə yetirilməyidir. Onun əsas müddəələri haqqında ADU-nun elmi konfranslarında, respublikada keçirilən konfranslarda məruzələr edilmişdir. Dissertasiya Azərbaycan Diller Universitetinin nəzdindəki Roman-German dilleri və Xarici Dillerin Tədrisi Metodikası üzrə Elmi Seminar'da müzakirə olunmuş və müdafiəye məsləhət görülmüşdür. Dissertasiyanın əsas müddəələri müəllifin 15 adda çap olunmuş əsərlərində bəzəksini tapmışdır.

**Dissertasiyanın quruluşu.** Dissertasiya gitir, iş, təsil, tətbiq və istifadə olunmuş adəbiyyatın sıralanışından ibarətdir.

## TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiyanın giriş hissəsində mövzutun aktuallığı esaslandırılır, elmi yeniliyindən, tədqiqatda istifadə edilən metodlardan, tədqiqatın nəzəri və praktik əhəmiyyətindən danışılır. dissertasiyanın obyekti, aprebasityası və quruluşu haqqında məlumat verilir.

Dissertasiyamın «Müsəir ingilis dilində mürəkkəb sıfatların struktur-morfoloji tolaklı» adlı birinci fəsildə mürəkkəb sıfatların morfem təhlili aparılır, mürəkkəb sıfatların substantisiyasının - konkret-maddi vahidlərinin təməni dilçilikdə və germanistikada nədən ibarət olmasa məsəlesi araşdırılır. müsəir elmi-nazəri linqvistik ədəbiyyatın təhlili verilir. Mürəkkəb söz problemi dilçilik ədəbiyyatında bu güzə qədər öz konkret həllini tapınmış, mürəkkəb sözün komponentlarının müstəqil əsas, söz, osas, kök- morfem, kök yaxud osas olmasa ki mi müxtəlit fikirlər irəli sürülmüşdür. Bu məsələnin həlli yoluñu axtarmaq məqsədi ş. V.Humboldtun substantiya tolımı, O.Jespersen, A.I.Smirnitški, H.Marçand, V.N.Yartseva, V.M.Solitsev, N.D.Arutyunova, E.S.Kubryakova, V.O.Admoni, M. Adilov, R.S. Ginzburg və bəyqa tədqiqatçıların fikirləri təhlil edilir. Mürəkkəb sözlərin komponentlərini müstəqil əsas<sup>1</sup>, söz<sup>2</sup> hesab etmə dilçilərin fikirləri ilə razılaşmaq çəmindir. *Strong-hearted* mürəkkəb sıfatı dörd morfemdən - iki kək- morfem (*ston*-*heart*-) və iki leksik-grammatik (-*y*-*a*-) morfemdən, on fonemdan (*strong*, *hearted*) ibarətdir. Müsəir nazəri dilçilikdə sistemlilik əsas göstərülür və bu sistəmdə harəkətiyyətin öz yeri və vahidləri müəyyənlendirilir (F. de Saussur, F. Benvenist, E. Koscius).

Mürəkkəb sıfatların komponentlərini əsas<sup>1</sup> hesab etmə dilçilərin fikri ilə de razılaşmaq çəmındır, çünki belə olduğu halda sözün sözdüzdəcisi və sözdəyişdirici paradigmaları və onların vahidləri qarşıdırılmış olur. İstər mürəkkəb sözər, istərsə de düzəltmə sözər ha-

<sup>1</sup> 1) Anderson S.R. Morphological theory. / Linguistics: The Cambridge survey. Linguistic theory: Foundations, volume I. Cambridge, 1989, p. 147; 2) Biber, D., Johansson S., Leech G., Conrad S., Finegan E. Longman Grammar on spoken and written English. Pearson education limited, 2004, p.57.

<sup>2</sup> 1) Jespersen O. A modern English grammar on historical principles: Morphology. In 7 parts. Pn, London, 1954, p.134; 2) Adilov M. Müsəir Azərbaycan dilində mürəkkəb sözər. N. M. Kərəv adına ADU-nun Elmi əsərləri. Bakı, 1997, №. 8, s. 115.

Арнольд Н.В. Лексикология современного английского языка. М., 1959. с.150.

miyə asas menali morfemlərin ya da asas menali morfemlə kənişkçι morfemlərin birləşməsindən düzəlir<sup>1</sup>.

Tədqiqatda mürəkkəb sıfatlara belə bir təriif verilir: mürəkkəb sıfatlar en azı iki kök-morfemdən ibarət müəyyən struktur-semantik əlaqələr əsasında formalasən bütöv leksik vahidlərdür. Sözün morfoloji seqmentasiyasında an kiçik morfoloji vahid morfem, söz birləşməsinin seqmentasiyasında isə en kiçik sintaktik vahid söz hesab olunur. *Black-haired* mürəkkəb sıftı *black*-*hair*-*-ed* kimi üç morfemdən, *black hair* söz birləşməsi *black*, *hair* kimi iki sözdən ibarət olur. Mürəkkəb sıfatların bütöv bir vahid kimi tamformalaşmasının əsasını kök-morfemlər təşkil edir.

Deskriptiv dilçilik məktəbinin L. Bluettild, H. Olson, C. Piers, Y. Nayda və başqa nümayəndələri sözə morfem arasında sərqi qoymur, sözü onun tərkib hissələri ilə birlikdə morfem adlandırırlar. Tədqiqatda B.de Kurtenevin ssöziñ forma və menaya malik on kiçik tərkib hissəsi morfem adlanır<sup>2</sup>, tükri asas götürülür. Lakin sıfir morfem paradiqmatik manə daşıdığı halda eksponent ifadə formasına malik olmur. Birinci fasilde sıftı işlətlərdən (M-morfem modeli, R- kök-morfem, S-leksik-grammatik morfem) istifadə olunmaqla, mürəkkəb sıfatların  $M_1=R_1+S$  (*sky-blue*),  $M_1=R_1+R_2+S$  (*blue-cred*),  $M_1=R_1+S+R_2+S$  (*unony-hearted*),  $M_2=R_1+R_2+S+N$  (*dark-complexioned*),  $M_2=R_1+S+R_2$  (*anglo-saxon*) kimi beş işlək morfem modeli verilir. Mürəkkəb sıfatların və müvafiq söz birləşmələrinin morfoloji sintaktik xüsusiyyətlərinin öyrənmək məqsədi ilə A.I. Šmaritski, V.M. Solntsev, N.Trubetskoy, B.de Kurtene, V.A. Vasiliyev, M.Y. Islop, O.O. Poçoptsov, B.S. Xaymovic, B.A. Ilj və başqa tədqiqatçıların fikirləri təhlil olunur. Sıfir morfemin mövcudluğu iki şərtlə bağlıdır: sıfir işarə eksplisit ifadə formasına çevrilənlə, sıfir işarə eksplisit formaya qarşı qeyulmalıdır.<sup>3</sup> Bu iki şərt sıfir morfemin xüsusiyyəti dəha doğruları etdirir və eksor dilçilər tərəfindən qəbul edilir. *Bull-nosed* mürəkkəb sıfatının komponentinin birinci tərəfini təşkil edən *bull*- kök morfeminin sonundakı sıfir morfem *that* diə səndüzəldici paradiqma

1. Сонник В.М. Язык как системно-структурное образование. М., 1977, с.152.

2. Барбене в. Куртене Н.А. Научные группы по общему языкоизучению. Т.1. М., 1961, с.290-291.

3. Haas W. Zero in linguistic description // Studies in linguistic analysis. Oxford, 1957, p. 11.

seviyyesinde supersegment dil vahidi kümeli struktur-çoxluzañıcı mənə kəsb edir.

Mürekkeb sıfatların əsasını an azı iki kök-morfem təşkil edir. Sinxron planda mürekkeb sözün komponentləri kimi kök-morfemini övranılması silsilə bir tədqiqatın mövzusu olmamışdır. Mürekkeb sıfatların komponentləri kimi kök-morfemlər səzden aşağıdakı diterensial planietlərinə görə təqdim olunur: fonetik, morfonoloji, struktur-pozisiya, semantik, formal-grammatik.

Kök-morfemlərin sözdən tənetik fərqini vurgu oppozisiyası təşkil edir. Substantiv mənə daşıyan təmmənalı leksik vahidlərin zeif vurgulu, yaxud da sıfır vurğulu tələffizlər həm həm vahidləri sözün tərkib hissəsi, yəni kök-morfem hesab etməyə əsas verir.<sup>1</sup> Kök-morphem: sözdən fərqləndirən digər bir əlamət morfonoloji faktorla bağlıdır. Biza məlumat olan dilçilik ədəbiyyatında mürekkeb sıfatın morfonologiyası öyrənilməmişdir. Mürekkeb sıfatlarda həm kök-morfem, həm affiks morfem variasiya ola bilər. Kök-morfemlər affiks morfemlərinin qüvvətli mövqə təşkil etdikləri şəhərdə variallayır, ya da əksinə, İngilis dilində mürekkeb sıfatların tərkibində sonəm tərkibinə görə variasiya oluna bilən kök-morfemlərin sayı çox deyildir. Affiks morfemlər qüvvətli pozisiya təşkil etdikləri halda *green-leaved*, *big-mouthed* təpə mürekkeb sıfatların tərkibində ikinci kök-morfemlər *-leav-* [hɪv], *-mouth-* [maʊθ] variasiyaya ugrayır ve zənəm seviyyesində *leaf* [hɪf], *mouth* [maʊθ] kimi sadə sözlərdən təqdim olunur. Morfem seviyyəsində leksik mənə daşıyan dil vahidlərinə sonəm seviyyəsində variallayışı bu dil vahidlərinin kök-morfein olduğunu sübut edir.

Kök-morfemlər ayrıldıqda sözlərdən struktur-pozisiya cəhətdən təqdim olur. "It was white snow" cümləsinin cənə denotativ mənəni saxlamaqla "The snow was white"; "White was the snow"; "Was the snow white?", "Was the snow or ice white?" kimi müxtalif variantlarda işlədə bilərik. Misallardan göründüyü kimi "white" sözi pozisiyaca müstəqil olduğundan cümlənin övvəlinde, ortasında və sonunda işlənə bilir. Sözün cümlədə nüsbə pozisiya müstəqilliyi onu digər lingvistik vahidlərdən fərqləndirən kriteriyalardan biridir. Nəzər pozisiyaca nivə edilən, çevrilə bilən, ayılla bilən mənəli dil vahidi dir.<sup>2</sup> Mürekkeb sıfatların strukturları

<sup>1</sup> Chomsky, A.M., Rezonans teori anı, Linskor, A.S., M., 1956, v. 29.

<sup>2</sup> Təkər, İ. (Təhəbat), Principle of morphological analysis // Philological Pragmatics, 1961, IV, 3, p. 150.

modellerinde mortemlerin pozisyonu sabitdir ve onların arasında doyışmaz mümkün değil. Bu fikir özünü *cream-white*, *chalk-white*, *boat-green*, *knee-deep*, *stone-dead*, *snow-white*, *coal-black*, *night-black* ve s. mürakkab sıfotlarda daha aydın gösterir. Yaxud da *black-haired*, *blue-eyed* kimi mürakkab sıfotlarda kok-mortemlerin ( $R_1$ ,  $R_2$ ) ve atriks mortemin ( $S$ ) yerini doyışmaz mümkün olmır. Sözde mortem arasında başlıca tarq cümlenin törkibinde sözün pozisyonunu doyışmazın mümkün olduğunu sözün törkibinde morfemini pozisyonunu doyışmazın qeyri-mümkinliyini de bağlıdır.<sup>7</sup>

Mürakkab sıfotlarda kok-morfemler semantik cəhətdən sözden fərqlidir. Kok-mortemler mürakkab sıfotların struktur markozını, leksik-grammatik morfemlər periferiyasını təşkil edir. Mürakkab sıfotlarda iki kok-mortemin işlədiləsi mütləqdir. *(at) four-wheeled (carriage)* tipli mürakkab sıfotlarda leksik-grammatik mortemin işlədiləsi faktativ xarakter daşıyır.

Söz kok-mortemden grammatik, distributiv monalarına və mətnəmə münasibətinə görə fərqləndir. Söz leksik-grammatik monaya malik olduğu halda, kok-mortem leksik-kategorial monaya malik olur. *Big-mouthed* [*bıqmauəd*] mürakkab sıfotində -mouth- [*mauθ*] - kök-mortemi grammatik mona daşımadığından *mouth* [*mauθ*]-*mouths* [*mauθz*] qarışdırmasında olduğu kimi grammatik oppozisiya üzvü ola bilmir. Sözün leksik monası isya, əlamət, hadisələri bildirir, grammatik monası isə leksik monanın nüq Hüsəs; kimi ismə, təlo, sıfotə aid olduğunu göstərir. *Month* [*mʌnθ*] sözü isya bildirdiyindən isim olur. Kok-morsem də isya, hərəkət, əlamət kimi leksik monalar itadə edir, lakin dilin leksik seviyyəsinin müstəqil monali vahidləri kimi müvafiq olaraq isim, sel, sitat ola bilmir. Kok-mortemin grammatik cəhətdən formallaşmadığından məhnə bildirmir. Söz məhnəm bildirdiyi halda, kök-morfemin monası asosiativ (*krasn-i*) xarakter daşıyır, məhnəni əlaqəndə təsəvvür yaradır.<sup>8</sup>

Söz və kök morfem distributiv monalarına görə də fərqlidir. Söz bütüne monaklı leksik vahid kimi sözlərə birləşdiyi halda, kök-morsem sözde distributiv əlaqə yaratmır, ya kök-morfemle, ya da affiks morfemlə birləşə bilir. Mürakkab sözün və müvafiq söz birləşmələrinin konkret-maddi vahidlərinin formal-grammatik əlamətlərinin müəyyənlendirilməsi

—

<sup>7</sup> Dostyplam: B. B. Pyesmi xalq tələmmətçicəsi üçün əsəri, M., 1972, c. 9-10.  
<sup>8</sup> Cəfərov H. M. Azərbaycan dilinin tələmmətçicəsi üçün əsəri, M., 1977, c. 7-8.

nasıl da uzun illerdir ki dillerin dengesi merkezindedir.<sup>1</sup> Nübü münyeyenloğundanın içinde grammatical formasyonu başlıca olumoldur<sup>2</sup>. Söz grammatical cihazdan formalazan, kük-morfem ise grammatical cihazdan formalazmayan yapılardır. Tadıqatda mürakkab sıfatlarda grammatical formasyonu anlayışının artışıdır. Hatta morfoloji, konu sintaktik saviyada appears. Sözün morfoloji formasyonu genel manada sözün sözdeyisidir ve sözdüziçiliç paradigmalarında olsa olur. *Bull-nose* kimi mürakkab sıfatlarda *bull* kük-morfemi ayrılaşmış sözün manası grammatical forma grammatical manası grammatical kategorisi kimi anlayışlara malik olur. Söz ise okşino grammatical yokluları şabul eder; *bull o-bullz-bull's bull's*. Kük-morfemin morfoloji formasyonu nüsusiyetler: M<sub>i</sub>-R<sub>i</sub>+R<sub>j</sub> morfem kuruluşlu mürakkab sıfatların tablili zamanı deha aydın görünür. *(A) fire-year (plane), (B) sun, -storey (building)* tıpkı misallarda -year, -storey kimi dil vahitlerinin kük-morfem olduğunu şabut eden diğer bir tıktır -year, -storey kük-morfenlerinin isminin çok yoklusu şabul ede bilinmemesidir. Kük-morfem sözdüziçiliç paradigmata sınımları sözdeyisidir paradigmata sınımları validi olar.

Dil vahitlerinin sintaqmatik funkciası onların distributiv alaçısı ve cumledeki sintaktik-funksional manasını ile bağlıdır. *(A) man-hairred (person), (B) eagle-eyed (bird)* kimi mürakkab sıfatlarda *man*, *eagle*-kimi kük-morfenler *stony-hearred*, *eagle-eyed* kimi mürakkab sıfatların dañılında sintaqmatik saviyada anenç morfemle distributiv alaçısı yürüdigi halda, nıq hisseleri ile sintaktik saviyada ekspresif sakilda distributiv alaçığa yaradı bilinir ve anılsı hırel ola bilinir. Sordan buğlu eltraç kük-morfen nominasya validi ola bilinir ve kommunikativ manas dasınız. Sözün manasının inşâsında buğluğu sözün sintaktik müsteşâliyini temin eder. kük-morfemin morfoloji formasyonunu sintaktik müsteşâl olmaması okun meşbul bildirmemese ile portlamır.

Dissertasiyamın «Müasir ingilis dilinde mürakkab sıfatların struktur-sözdüziçiliç tıhlili» adlı ikinci foslunda müasir ingilis dilinde mürakkab sıfatların struktur-sözdüziçiliç tıhlili appears.

<sup>1</sup> H. Jespersen O. A modern English grammar on historical principles. Morphology. In 7 parts. Pte. London. 1914. c70 p. 2) Vadiçar F. (Vaydçar). German dilçılıç inçigri. Bakır. Tıbil NPM. 2003. 436 s.

<sup>2</sup> C. Çapıtlıyan A. H. Jespersenin anımlarıdır. Ankara. M. 1956. c 29-21 Çapıtlıyan A. H. E. Compary ö çune. (Hepsiçeva öprüde manasını etme). Birinci sezonun üçüncü bölüm. Ankara. M. 1952. c 191

Mürekkeb sıfatların üçüncü strukturunu hemen leksik vahidlerin türkibindeki kök-morfemlerin ve affiks morfemlerin karışılıqliği tespit etmek yerine, derinçok strukturunu ise onların komponentleri arasındaki manalılaşma ve münasibetli ilişkilere teşkil edir. Aynı bir kök-moritem müsyyanın bir struktur modeli daxilinde müstəqil olduğu halda, diger modelde astı komponent ola bilər. Mürekkeb sıfatların türkibində komponentlərin pozisiyası struktur-semantik manaya daşıyır. M+R+R<sub>2</sub> modelli *boat-green* tipli mürekkeb sıfatların komponentlerinin yerini deyişdikdə manaya dayışır, *a green boat* kimi söz birleşməsinə çevrilir. Mürekkeb sıfatların komponentləri arasında söz birleşmelerindən irəli gələn tək olğan növü vardır: koordinativ, subordinativ. Koordinativ olğan növündə mürekkeb sıfatının komponentləri arasında astılıq-müstəqillik prinsipi iştirak etmir. Bu xüsusiyyət tekrar ve qoşa sözlərə ziddidir. Subordinativ olğan növündə komponentlərdən biri müstəqil, digeri isə ondan astı element olur.

Dilçilik ədəbiyyatında sintaktik olğazın sintaqmatik münasibət anlayışları bozun cəndəloğlu'ndur. Fikrimizə, bu anlayışlar arasında tətqiq vardır. Olğazın anlayışı münasibət anlayışından genişdir. Sintaktik olğazın derinçok sintaqmatik münasibətlərinə comiñdən yaranır. Sintaktik olğazın anlayışı geniş manada söz birleşmədərinin komponentləri arasında koordinativ, subordinativ olğazın növlərini eksplisit şəkildə sintaqmatik münasibət dar manada mürekkeb sözlərin komponentləri arasında münasibət növlerini implisit şəkildə ifadə edir. Mürekkeb sıfatların komponentləri arasında implisit şəkildə ifadə olunan aşağıdakı sintaqmatik münasibət növleri vardır: attributiv, obyekt, predikativ, adverbial. Bu münasibətlərin comi mürekkeb sıfatların komponentləri arasında subordinativ olğan növünü teşkil edir.

Mürekkeb sıfatların struktur modeli həmin leksik vahidlərin substantiyasını teşkil edən kök-morfemlərin ve affiks morfemlerin xarici və daxili olğazın və münasibətlərinin struktur-semantik manalarını özündə əks etdirən müraciətdə dil vahidiidir. Mürekkeb sıfatların komponentlərinin daxili və xarici olğazın və münasibətlərə bir-bir ilə olğadardır, ikinci kök-moritem həmin leksik vahidlərin olğazın və münasibətinin struktur markəzi hesab olunur.

Dissertasiyada mürekkeb sıfatların struktur təhlili bu sözlərin ikinci komponentlərinin leksik-kategorial monaları əsasında aparılır. Ikinci komponentin leksik-kategorial monasına görə mürekkeb sıfatlar üç qrupa bolumur: 1) ikinci komponenti predmetlə (N) ifadə olunan mürekkeb sıfatlar; 2) ikinci komponenti əlamətlə (Adj) ifadə olunan mürekkeb sı-

fetler; 3) ikinci komponenti prosesle (V) ifade olunan mürekkeb sıfatlar.

İkinci komponenti predmetle (N) ifade olunan mürekkeb sıfatlar bir sıra struktur yarımgruplara bölünür: Adj+N, (Adj + N) + ed, (N+N) + ed, (Num+N) + ed. İkinci komponenti olametle (Adj) ifade olunan mürekkeb sıfatlar Adj+Adj, N+Adj, Adv+Adj kimi struktur yarımgruplara, ikinci komponenti proses (P) bildiren mürekkeb sıfatlar ise N+PI, Adv+PI, Adj+PI, Pron+PI, N+PIL, Adv+PIL, Adj+PIL kimi yarımgruplara bölünür.

Mürekkeb sıfatların zarici ve daxili strukturunun vəhdəti həmin leksik vahidlərin struktur cəhətdən tamterimalaşmasını təşkil edir. Dildə predmet anlayışı dominant, olamet anlayışı isə onun atributu kimi ondan asılı olur. Lakin N+Adj strukturlu *cream-white*, *boat-green* və s. tipli mürekkeb sıfatlarda eksinə predmet (N) anlayışı birinci yerde gelir, olamet (Adj) anlayışı bildiron ikinci torağda asılı olur və onu müəyyənləşdirir. Mürekkeb söz daxilində elementlərin kontrastiv sırası daha möhkəm kriteriya hesab olunur.<sup>1</sup> Mürekkeb sözlərin dərinindəki strukturu supersegment dil vahidi seviyyəsində müəyyənləşdirilir və onların nisbi vahidləri hesab olunur. Sözün morfem, struktur və sözdüzəldici təhlilləri bir-birindən fərqlidir. *Chicken-hearted*, *chitty-faced* kimi mürekkeb sıfatlarının morfem təhlili  $M = R_1 / R_2 \cdot S$ , struktur təhlili (N+N)-ed, sözdüzəldici təhlili N+ed modelləri əsasında aparıla bilər. Sözün deskriptiv təhlili onun sözdüzəldici təhlili ilə ciniyyəti təşkil etmir (H. Marçand).

Hər bir mürekkeb söz ya tarixən söz birləşməsi olmuş, ya da keçmiş söz birləşməsi modeli əsasında yaranmışdır. Sintaktik birləşmədən mürekkeb sözə keçid cəvərničlo tədricət baş verir ki, onlar arasında doqquz sərhəd müəyyənəldirmək mümkün deyil.<sup>2</sup> Müasir ingilis dilində mürekkeb sıfatların omologelme üsulları fərqlidir. Mürekkeb sıfatların sözdüzəltmə modellerini müəyyənəldirmək, struktur-semantik monalarını aydınlaşdırmaq məqsədilə disiributiv metodla mürekkeb sıfatların komponentlərinin birləşmə üsulu müəyyənəldirilir, transformasiya metodu ilə mürekkeb sıfat və müvafiq söz birləşmələri modelleri müqayisə edilir.

Sözdüzəltmə baxımından müasir ingilis dilində mürekkeb sıfatları yərti olaraq üç qrupa bölmək olar: düzəltmə, mürekkeb, mürekkeb-düzəltmə. Düzəltmə sıfatlar N+ed sözdüzəltmə modeli üzrə morfoloji üsulla dildə mövcud olan leksenlərdən düzəlir: *chitty-faced* - *chitty-faced*,

<sup>1</sup> Bloomfield L. Language. New York, 1935, p. 248.

<sup>2</sup> Hasznó I. История языка. М., 1960, с. 388.

*chicken-heart* — *chicken-hearted*. Mürekkeb sıfatlar on azı iki kök-morfemin distributiv-sintaktik (yaxud da asintaktik) əlaqəsi nəticəsində düzəlir. Buraya aşağıdakı sözdüzəldici modellər əsasında düzələn mürekkeb sıfatları aid etmək olar: N+Adj (*sea-green*), N+NII (*brick-paved*), Adv+Adj (*ever-green*), N+PI (*peace-loving*), Pron+PI (*tall-admiring*), Adj+PI (*tall-looking*), Adv+PI (*ever-lasting*). Mürekkeb sıfatların bir qrupu da vardır ki, burada iki sözdüzəltmə üsulu-sintaktik və morfoloji üsullar birlikdə çıxış edir. Komponentləri arasında sintaktik yanaşma əlaqəsi olan Adj+N, N+N, Num+N kimi distributiv monaya malik söz birləşməleri -ed leksik-grammatik morfemin vasitəsilə (*Adj+N)+ed* (*blue-eyed*), (*N+N*)+ed- (*tangy-eyed*), (*Num+N*)+ed- (*four-wheeled*) struktur-sözdüzəldici modellər əsasında mürekkeb-düzəltmə sıfatı çevrilir. Belə mürekkeb sıfatlar parasyntaktik mürekkeb sözler adlanır (Oksford lüğəti).

Dissertasiyanın «Müasir ingilis dilində mürekkeb sıfatların tamformalama xüsusiyyətləri» adlı üçüncü fəsildə mürekkeb sıfatların tamformalamaşmasının fonetik, morfonoloji və ortografik töhlili aparılır. Mürekkeb sıfatların tamformalamaşmasının fonetik töhlili ilk növbədə əvəzi müəyəndəiniz və mövcud ortotonik lügətlər əsasında aparılır. Mürekkeb sözlərdə vurğu ilə bağlı mövcud fikirlər fərqlidir. Söz birləşməsinin komponentləri əsas vurğulu olduğu halda, mürekkeb sözün komponentləri müxtəlif vurğu dərəcələrinə malik olur, ikinci dərəcəli vurğu söz birləşməsindən fərqli olaraq mürekkeb sözün komponentinə çevrilir. Baş və ikinci dərəcəli vurğanın bir struktur vahid daxilində dərəcə və iyerarxiyası mürekkeb sözün söz birləşməsində fərqləndirilməsində nizamlayıcı rolü oynayır.<sup>1</sup> İngilis dilində söz vurgusu mürekkeb sözün birliyini, sözün əsas vurğu daşıyan elementinin ona tabe olan digər element üzərində üstünlüyüdünə təşkil edir. Mürekkeb sözü fonetik töhəddən müəyyənləşdirən üç amil mövcuddur: vurğu, komponentlərin qovuşduğu, tonem doyiyməsi (modifikasiya).<sup>2</sup> Vurğu denotativ menələri cinsi olan Adj+N strukturla *'whitehead'* (*'waɪθɛd'*) mürekkeb sözləri və *'white'* *'head'* (*'waɪt' 'hɛd'*) tipli söz birləşməsindən fərqləndirən əsas kriteriyadır. Mürekkeb sözün müəyyənləşdirilməsində bəzi dillərlər vurgunu əsas

<sup>1</sup> Макаев Э.А. Отбор констант для построения типологической грамматики германских языков // Структурно-типологическое описание современных германских языков. М., 1966, с. 38.

<sup>2</sup> Boock B., Trager G. L. Outline of linguistic analysis. Michigan, 1947, p.66.

kriteriya hesab edikleri halde, diğer dillerde onu asas kriteriya hesab etmeler. D. COUNZUN telaffüz lügütinde cinsi bir mürakkab sıfotun müstolif vurgu derecesi verili: *high-toned* [ 'hai' toun̩ ], [ 'hai:toun̩ ]; *blue-black* [ 'blu: blæk ] , [ 'blu:blæk ] vs. s. Bize, vurgu ayrıldıda mürakkab sözün tamformalaymasının asas göstergesi hesab edilebilmez, vurgu ile yanısı diğer leksik-grammatik xüsusiyyetler de nezare alınmalıdır. Mürakkab sözde vurgunun müsyyenlendirilmesini çatınlayıdiron ehetlerden biri de ritmik faktörler bağılıdır. Mürakkab sözün ligot vurgusu, hemin leksik vahidlerin nölli cümlelerin sözündeki vurgu derecesine uygun gelir.<sup>1</sup> *Newly-baked bread* tipi birleşmelerde mürakkab sıfat (*newly-baked*) teşin funksiyasında işlenerek vurgu birinci komponente, *the bread was newly-baked* kimi predikatif funksiyasında işlenerek ise vurgu son komponentedür.

Tedqiqatda mürakkab sıfotların iki vurgu novità üzerinde dayanılır: asas vurgu, ikinci dereceli vurgu. Mürakkab sıfatların vurgulanın yerî ve derecesi hemin leksik vahidlerin müstolif struktur modellerinden asılıdır. Adj+N struktur modeli üzre düzden mürakkab sıfatlar (*'whitebread'* istisna olmakla, söz vurgusu mürakkab sıfatların tamformalaymasının sözden farqlandırılmasında asas kriteriya ola bilmir. Mürakkab sıfatlar müstolif vurgu derecesinin malik olur: mürakkab sıfatlar bir asas vurgu ile telaffuz edile bilir (*'whitebread'*, mürakkab sıfatların her iki komponenti asas vurgulu ola bilir (*'kind-heated', 'whole-heated'*), mürakkab sıfatların birinci komponenti asas vurgulu, ikinci komponenti ikinci dereceli (*'white-heated'*), zaif (yaxud da sıfır vurgulu) ola bilir.

Bizce, mürakkab sıfotların vurgu novità ve derecesinin müsyyenlendirilmesinde aşağıdaki faktörler nezare alınmalıdır: tarixi-çənənəvilik faktoru, komponentlərin heca qoruluğu, ritmik faktor, mürakkab sıfatların struktur xüsusiyyətləri. İyde mürakkab sıfatlarda söz vurgusunun yerî ve derecesi bu leksik vahidlerin ayrı-ayrı struktur modelleri ilə bağlı tedqiq olunur. Söz vərəcəsi ayrıldıda mürakkab sıfatların struktur tamformalaymasını müsyyenləşdirə bilmez, tedqiqat içinde mürakkab sıfatların vurgulanın öyrənilmesi hemin leksik vahidlərin struktur, semantik, grammatik, qrafik faktorları ilə birləşdik sistem halında aparılır.

Dissertasiyada mürakkab sıfatların morfem təhlilinin tamamlayıcı mərhəlesi kimi bu sözlerin morfolozi təhlil apardır. Bir çox tedqiqat-

<sup>1</sup> Erzumlu E. A. Ülərəmət və cədəmi və cümləcənələrinin II ümumiyyətlərinin xüsusiyyətlərinə görə. // Həsənpənah Əsədi və kolle. M.: 1955, № 3, nəm. 2, c. 38.

şiarını fikirlerini taşımaktadır. İngiliz dilbilimciyininde mürakkab sıfatların mortonoloji xüsusiyyetleri öynamamamıştır. Bu nesilde ilâ bagî olda olunan eserlerde söz vurgusundan dahiştiler, mürakkab sözlerin kök-mortemlerinin ve affiks mortemlerinin mortonoloji xüsusiyyetlerinin öynamaması todğıqatdan kenarda qalır. İyimizde kök-mortem ve affiks mortemlerin tonem tekâlifinin morfonoloji seviyyesinde varyasyası öynamılır.

Dilbilimciyin de morfem variasyasından iki şapkıda – formâ ve mozmanın ebafteden – daşıyılır. Morfemin ifade formasının varyasyası dedikde onun ek-komponentinin varyasyası, mozmanının varyasyası dedikde inâmetmin ruhuna varyasyası, onun çəkmənəhîgi nozordu tutulur. Mortemin fonem deyişməsi onun variantlığı ilə, mənə oxşarlığı ilə invariənliliği ilə bağlıdır. Dissertationa içinde morfemin variantlığı dedikde cəni monam sadəcə onun tonem quruluşunu deyişmə nozordu tutulur.

Dilbilimciyin de morfonem anlayışı ilâ bagî fikir ayrılığı mövcuddur. Morfonem real mortemin (morten) komponenti kimi cəni bir fonemin qılıvşaklı ve zoif pozisyalarda ifade formasını əks etdirən vahididir<sup>1</sup>. Biz morfonem anlayışını cəni bir invariant mortemin deyişen fonem hesab edirik.

Mürakkab sıfatlarda həm kök-mortem, həm affiks mortem deyiş bilir. İyimizde avvalo mürakkab sıfatların affiks morfemlerinin varyalılaşmasından dahiştiler, çünki affiks mortemler komiyyətə daha çox leksik vahidi ona ifade edir. İngiliz dilində  $M_1 = R_1 + R_2 + S$  struktur modeli əsasında düzolən mürakkab sıfatlarda affiks morfemler ( $S$ ) əsasən -ed, -ing ilə ifade olurlar. *-ing* affiks mortemini söz (*open door*) daxılında bir qayda olaraq mortonoloji seviyyəsde varyasiya olunmur, -ed morteminin digər sıfatlarda olduğu kimi varyasiyası nəticəlidir.

$M_2 = R_1 + R_2 + S$  modelində  $R_2$  həm predicate (N), həm de proselb (V) ifade oluna bilir. N+ed və V+ed modelli sözlərdə -ed mortemi cəni halda varyallaşır və  $R_2 \rightarrow S$  strukturunda varyasiya  $R_2$  komponentinin kateqorial monasından asılı olmur.  $M_2 = R_1 + R_2 + S$  modeline malik mürakkab sıfatlarda  $S$  (affiks morfem -ed) komponentinin varyasiyasını aydınlaşdırmaqdən ötrük aşağıdakı formuldan istitada olunur: AB formuluuna əsaslanan ( $R_2 \rightarrow S$ ) modelində A ( $R_1$ ) dominant B ( $S$ ) asılı elementdir. AB arasında birtərəfi asılılıq var, başqa sözla, A-B xüsusiyyəti progressiv determinasiyada B ( $S$ ) deyişir. Kök-mortem ( $R_1$ ) dominant təşkil etdikdə affiks mortem ( $S$ )-ed, affiks mortem ( $S$ )-ed dominant olduqda, kök-mortem  $R_1$  varyasiya olur.  $M_2 = R_1 + R_2 + S$  modeli əsasında düzolən

<sup>1</sup> Нұржанова Б. Г. Очерки русской морфологии. М., 1971, с. 35.

mürakkab sıfatlarda beş distributiv şahada →d morfemi varyası olur: [saits-d] - *blue-berried*, [bluz 'berid], [cingtılı samit →d - deep-brained] [deep 'brain], [kar samit ← t]- *deep-faced* [deep 'fæst], [d samiti ← id]- *heavy-bearded* [heavy 'bi:dɪd], [t samiti ← id]- *big - hearted* [big 'ha:tɪd].

Mürakkab sıfatlarda kök-morfemlerin varyallaşmasınaının mənşeyatını aydınlaşdırmaqdən ötrü aşağıdakı şərtlərə əsaslanmaq olar: 1) kök-morfemlərdən və əlifkə morfemlərdən ibarət mürakkab sıfatlarda (AB) artıksı morfemlər (B) qüvvəli pozisiyada olduğundan, zəif pozisiyada kök-morfemin (A) son fonemi varyallaşır; 2) kök-morfem (A) əsl morfem olmaqla solda işlənir, determinasiya [A - B] formulanı əsaslanmaqla regressiv xarakter daşıyır; 3) müəyyən morfonem şahasında kök-morfem varyallaşır və bütöv şəkildə allomorf hesab olunur; 4) kök-morfemlərin sonunda dəyişən fonem kompleksi determinator halında morfonem təşkil edir.

İngilis dilində kök-morfem  $M_1=R_1+S$  morfem mövcüd əsasında varyallaşa bilər ki, burada kök-morfem ( $R_1$ ),  $R_1+S$  morfem şahasında varyasiya olur. İkinci kök-morfemin ( $R_2$ ) sonunda dəyişən son fonemlərin sayı o qədər də çox deyil. Buraya sənə  $f_1$ ,  $\theta$  fonemləri ilə bitən və imiyafiq olaraq  $f_1$  və  $\theta$  fonemlərinə dəyişən bilən *rose-leaved* [raʊz 'li:dɪd], *big-mouthed* [big 'maʊθɪd] mürakkab sıfatlarındaki  $f_1$  və  $\theta$  morfonemlərini aid etmək olar.

Mürakkab sıfatların tamformalaymasının orfografik təhlili ilə bağlı qeyd edilir ki, ingilis dilində mürakkab sıfatlar üç cür yazılır: bütçik və detallı. Mürakkab sözlərin orfografiyası həmin leksik vahidlərin varlığını, onların oxşar söz birleşimlərində fərqi qarşılk ehtiyadon təsdiq edir, komponentlərin qaynayıb-qurymasını sürtənləndirir. Müasir ingilis dilində mürakkab sözlərin orfografiyası sabit deyil, yazı qaydaları üçün bir çox çətinlikler tövədir. Mürakkab sıfatların yazılışında tarixi-ənənəvəilik, təxənitik, formal-grammatik, semantik kimi dörd prinsipdən istifadə olunur. Fonetik prinsipin əsasını vurğu təşkil edir. Formal-grammatik prinsip özəsini morfoleji və sintaktik əlamətlərde tapır. Semantik prinsip mürakkab sıfatların komponentlərinin məna münasibəti, komponentlər arasındakı sintaktik-semantik əlaqələrə əsaslanır. Mürakkab sıfatların tamformalaymasının qrafik kriteriyasının müəyyənəldirilməsində fonetik, formal-grammatik, semantik prinsiplərin ayrı-ayrı modellər üzrə rəlu müxtəlifdir.

Dissertasiyanın nəticə hissəsində tədqiqatın əsas müdddəaları ümumiyyətdədir:

Dissertasiya mövzusuna dair ayağıdakı məqalələr çap olunmuşdur:

1. Mürekkeb sıfatların tamformalaşma hüsn-iyyətləri. // Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin elmi əsərləri. Dil və ədəbiyyat seriyası, 1975, № 3, s. 54-60.
  2. Mürekkeb sıfatların əməkdaşlıq əsərləri. // Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin elmi əsərləri. Dil və ədəbiyyat seriyası, 1975, № 4, s. 65-70.
  3. Mürekkeb sıfatların tamformalaşmasının qrafik principle. // Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin elmi əsərləri. Dil və ədəbiyyat seriyası, Bakı, 1975, № 2, s. 69-74.
  4. Структурно-семантическое отновление между компонентами сложных прилагательных / Республиканский семинар-совещание преподавателей иностранных языков высших учебных заведений по проблеме совершенствования обучения иностранным языкам в вузах по языковой специальности. Материалы семинара-совещания. Киргизбат. 1981, с. 37-38.
  5. К вопросу о морфемном анализе сложных прилагательных. / Функциональные и конструктивные уровни языковой системы. Баку, 1981, с.128-129.
  6. О структурно-функциональных особенностях сложных прилагательных в язносистемных языках / Проблемы конфронтативной лингвистики. Материалы республиканской научной конференции. Баку, 1983, с. 116.
  7. К вопросу морфологического анализа структуры сложных прилагательных в английском и азербайджанском языках. / Проблемы конфронтативной лингвистики. Материалы республиканской научной конференции. Баку, 1985, с.28.
  8. Морфемный состав как признак цельнооформленности сложных прилагательных. / Структура языка и современные методы её анализа. Баку, 1986, с. 48-50.
  9. Foneticheskiy priзнак целикооформленности сложных прилагательных. / Непрерывное изучение иностранным языкам в республике в рамках национальной концепции. Тезисы докладов республиканского семинара - совещания. Xачмас, 1991, с. 84-85.

10. Целлюлоидность сложных предикативных на акционалистическом уровне. // Dilçilik və metodika (ADDİ əməkdaşlarının meqabələr toplusu). Bakı, 1994, s. 25-31.

11. Substansiya anlayışı və inglis dilində mürakkeb sıfatların konkret-maddi vahidləri. // Elmi xəberlər. Bakı, Azərbaycan Dillar Universiteti, 2004, № 5, s. 16-26.

12. Oppozisiya nəzəriyyəsi və lingvistik sıfır anlayışı. // Elmi xəberlər. Bakı, Azərbaycan Dillar Universiteti, 2004, № 4, s. 38-51.

13. Müasir ingilis dilində mürakkeb sıfatların konkret-maddi vahidlərinin differensial əlamətləri. // Tədqiqatlar. Bakı, AMEA Nəsimi adlı Dilçilik İstututu, 2004, № 3, s. 3-7.

14. Müasir ingilis dilində grammatik-formalaşma anlayışı və mürakkeb sıfatların konkret-maddi vahidlərinin formal-grammatik əlamətləri. // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2004, № 4 (42), s.28-31.

15. Morfem anlayışı və onun təkamülü, kök-mortem mürakkeb sıfatların böyük morfoloji vahidi kimi. // Elmi xəberlər. Bakı, Azərbaycan Dillar Universiteti, 2005, № 2, s. 17-26.

**Структурно-морфологический анализ сложных  
прилагательных и особенности их целикоформленности  
в современном английском языке**

**РЕЗЮМЕ**

Диссертация посвящена анализу морфологической структуры сложных прилагательных и особенностям их целикоформленности. Она состоит из введения, трёх глав, заключения и списка использованной литературы.

Во введении рассматриваются актуальность темы, научная новизна, теоретическая и практическая значимость, выбор языкового материала и методы исследования.

В первой главе анализируется морфемный состав сложных прилагательных, а также изучается лингвистический источник проблем морфемы, проводится инвентаризация морфем, определяются критерии сложных прилагательных, которые состоят не менее чем из двух корневых морфем. Корневые морфемы сложных прилагательных отличаются от слов в отдельности на фонетическом, морфонологическом, структурно-дескрипционном, формально-грамматическом и семантическом уровнях.

Во второй главе проводятся структурный и деривационный анализ сложных прилагательных. Морфологические и структурные анализы сложных прилагательных отличаются друг от друга, также исходя из дескриптивного и деривационного составов. Поверхностная структура сложных прилагательных выражается с позиций их корневых и аффиксальных морфем. На деривационном уровне сложные прилагательные можно условно разделить на три группы: производные, сложные, стоящие-производные.

В третьей главе рассматривается описание фонетической морфологической орфографической особенности целикоформленности сложных прилагательных. Суть фонетического критерия структурной целикоформленности сложных прилагательных связана со словесным ударением. Позиция и гратация словесного удараются отличаются в разных моделях сложных прилагательных. Мор-

фологические особенности структурной целносформленности сложных прилагательных выражаются в вариировании как корневых, так и аффиксальных морфем. Орфографический принцип испльнообразности сложных прилагательных базируется на основе ряда критерий, таких как традиционный, фонетический, формально-грамматический, семантический. Сложные прилагательные пишутся слитно, а также через дефис.

В заключении обобщаются основные выводы диссертации.

**Structural-morphological analysis of compound adjectives and the properties of their formal integrity in modern English**

**SUMMARY**

The dissertation is dedicated to the structural-morphological analysis of compound adjectives and the properties of their formal integrity in modern English. It consists of the introduction, three chapters, conclusion and the list of the used literature.

The introduction outlines the actuality of the theme, its scientific novelty, theoretical and practical significance, the choice of the language material, methodology of the research.

**Chapter One** deals with the morphological analysis of compound adjectives, the linguistic source of morpheme problem, the solution of morpheme inventory and the criteria of the definition of compound adjectives consisting of at least two root-morphemes. The root-morphemes of compound adjectives differ from the corresponding words on phonetic, morphonological, structural-positional, formal-grammatical, semantic levels.

**Chapter Two** treats of the structural and derivational analyses of compound adjectives. Morphological and structural analyses of compound adjectives on the one hand and their descriptive and derivational compositions on the other hand differ from one another. The surface structure of compound adjectives is expressed by the positions of root and affix morphemes in them. Their deep structure contains different types of connections and relations. Compound adjectives may be conditionally divided into three derivational groups: derived, compound and compound-derivative.

**Chapter Three** deals with the identification of the phonetic, morphonological and orthographical properties of the formal integrity of compound adjectives in modern English. The essence of phonetic criterion of structural cohesion of compound adjectives is connected with the word stress. The position and grades of word stress differ in different modes of compound adjectives. The morphonological properties of the structural cohesion of compound adjectives are expressed in varieties of both root

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ  
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ  
АЗЕРБАЙДЖАНСКИЙ УНИВЕРСИТЕТ ЯЗЫКОВ

На правах рукописи

ДЖАВАНШИР КАРАМ оглу ГУЛИЕВ

СТРУКТУРНО-МОРФОЛОГИЧЕСКИЙ АНАЛИЗ СЛОЖНЫХ  
ПРИЛАГАТЕЛЬНЫХ И ОСОБЕННОСТИ ИХ  
ЦЕЛЬНООФОРМЛЕННОСТИ В СОВРЕМЕННОМ  
АНГЛИЙСКОМ ЯЗЫКЕ

10.02.04 – Германские языки

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание ученой степени  
кандидата филологических наук

БАКУ – 2006